

<https://doi.org/10.59849/2313-5204.2024.1.62>

*QÜDSİYYƏ QƏMBƏROVA (Azərbaycan)**

YAMSILAMALARIN DİAXRONİK-DİALEKTOLOJİ ASPEKTLƏRİ (M.Kaşgarinin “Divanü lügət-it-türk” əsəri əsasında)

Xülasə

Dilçilik ədəbiyyatlarında təqlidi sözlər, müxtəlif terminlərlə, yamsılamalar, mimemlər, vokativlər və s. kimi ifadə olunmuşdur. Müxtəlif şəraitdə insanın çıxardığı səsləri, habelə heyvan və quşların özünəməxsus səsləri, təbiət hadisələrinin səslərinin insan tərəfindən ifadəsi zamanı yaranan sözləri, habelə görünüş və hərəkəti təsvir edən hissə-emosional sözləri yamsılama adlandırmış daha uyğundur. Yamsılamalar insanın mərkəzi əsəb sistemi, eşitmə və görmə orqanının baş beyində yaratdığı qavraması və nitqdə ifadə olunma ilə meydana gəlir. Deməli, təqlidi sözlərdə milli-etnik kimlik, səciyyəvilik əks olunur. Təqlidi sözlər obrazlı xarakterə malikdir. Yeni söz yaratma cəhətinə görə yamsılamalar çox qədim lügəvi vahid hesab edilə bilər. Onlar derivatoloji imkanlara malikdir. Bəzi yamsılamalar ədəbi dildəki lügəvi vahidlərin ekvivalenti kimi qəbul oluna bilər. Yamsılamaların xüsusi bədii-üslubi effekti vardır. Qeyd etmək lazımdır ki, təqlidi sözlərə, həmçinin hərəkəti və görünüşü yamsılayan sözləri də əlavə etmək olar. Dildəki hərəkət feillərinin leksik-semantik müxtəlifliyi buna imkan verir. Bu, həm də gələcək tədqiqatlar üçün yeni mövzudur. Araşdırırmalar göstərir ki, yamsılamalar lap qədimdən lügəvi vahid hesab olunmuşdur. M.Kaşgarinin “Divan”ında toplanmış yamsılamalar bu fikri təsdiq edir. Müəllif təqlidi sözləri verərək mənasını izah edir. Məsələn: *çar-çar – sağnaq yağış səsi; ik – hıçırıq bildirən səs; kak-kuk (kağ-kuğ) – qazın çıxardığı səs; badar-badar – tippeda-tippla getmək, pat – bir şey düşəndə çıxansəs; taku-taku – səs bildirən söz; takır-takır/tikir-tikir – at nalının çıxardığı səs; trinq – qulağın cingiltisinə bənzər səs və s.* Beləliklə, “Divan” materialları əsasında yamsılamaların aşağıdakı növlərinin diaxronik-dialektoloji aspektlərinə nəzər salaq: 1) səs yamsılamaları; 2) əlamət, görünüş yamsılamaları; 3) hərəkət yamsılamaları.

Açar sözlər: M.Kaşgari, “Divanü lügət-it-türk”, yamsılamalar, diaxronik-dialektoloji, səs yamsılamaları, görünüş yamsılamaları, hərəkət yamsılamaları.

Dilçilik ədəbiyyatlarında səs təqlidi sözlər, müxtəlif terminlərlə - yamsılamalar, mimemlər, vokativlər və s. ifadə olunmuşdur. “*Obyektiv aləmdə mövcud olan səsləri təqlid etməklə diizələn sözlər səsləri yalnız taxmini şəkildə (dilin artikulyasiya bazarının imkanlarına uyğun şəkildə) əks etdirir*” (Adilov; Verdiyeva; Ağazadə, 1989: 235).

Müxtəlif şəraitdə insanın çıxardığı səsləri, habelə heyvan və quşların özünəməxsus səsləri, təbiət hadisələrinin (külek, yağış, ildırım və s.) və obyektiv aləmin müxtəlif səbəblərdən və ya obyektiv qanunlarla bağlı səsləri (suyun səsi, odun yanması zamanı çıxan səs, otların küleyin təsirindən səslənişi, heyvan və

* AMEA Nəsimi adına Dilçilik İnstитutu, filologiya üzrə fəlsəfə doktoru, dosent. E-mail:qudsiyye@bk.ru

quşların özünəməxsus səslərinin) insan tərəfindən ifadəsi zamanı yaranan sözləri yamsılama adlandırmaq daha uyğundur.

Məlum olduğu kimi, dilin mənşəyi məsəlesi üzərində düşünən dilçilər arasında səs təqlidi nəzəriyyəsinin tərəfdarları da olmuşlar. Azərbaycan dilçiliyində bu sahədə tədqiqatlıarda həm ana dilinə məxsus dil nümunələri, həm də ana dili ilə müqayisəli şəkildə Avropa mənşəli dillərin materialları tədqiqata cəlb olunmuşdur. Səs təqlidi sözlər müəyyən obyektin səsi ilə bağlı olduğu üçün lügəvi vahid hesab olunur. Başqa sözlə, səs sözün mənasını yada salır. Ə.Dəmirçizadə “Azərbaycan dilinin əslubiyyatı” əsərində yazırırdı: “*Sövti-təqlid sözlərinin formalaşması göstərir ki, dildə olan səslərin, demək olar ki, hamısı bu və ya digər məna çalarlığına malikdir. Məsələn, “u” səsi “ugultu”, “gurultu”, “qurultu” və buna bənzər hadisələrin səs rəngini vermək üçün, “ş” səsi “atışmaq”, “çarpişmaq” kimi əməliyyatın və ya “şirilti”, “xişilti” kimi hadisələrin, yaxud şəgraqlıq, şənlik kimi psixi həllərin səs rəngini vermək üçün əlverişli hesab olunur. Buna görə dildə mövcud olan səslərin belə şərti-nisbi məna rənglərinə səslərin məna çalarlığı deyilir*” (Dəmirçizadə, 1962:42).

Səs təqlidi sözlərin insanın mərkəzi əsəb sistemi ilə, daha dəqiq desək, eşimə orqanının baş beyində yaratdığı qavraması və nitq vasitəsilə ifadə olunma ilə meydana gəlir. Deməli, səs təqlidi sözlərdə milli-etnik kimlik, səciyyəvilik eks olunur. Səs təqlidi sözlər obrazlı xarakterə malikdir. Əlbəttə, bu da səbəbsiz deyildir. Çünkü canlı müşahidədən yaranan təəssüratın beyində obrazla çevrilmə prosesində yeni söz yaranır. Bu cəhətinə görə bəzi dilçilər yamsılamaları okkozional sözlər hesab edirlər. Məsələn, xalq arasında insanın xarakterik reflektor hərəkətinə görə verilən ləqəb və ayamalar buna nümunə ola bilər: *Xor-xor, Tin-tin, Zir-zur, Zinqi, Dir-dir* və s.

Dildə yeni söz yaratma cəhətinə görə yamsılamalar derivatoloji imkanlara malikdir. Bəzi yamsılamalar ədəbi dildəki lügəvi vahidlərin ekvivalenti kimi qəbul olunur. Yamsılamaların həm də bədii-əslubi effekti vardır. Dilin daxili imkanlarına dərindən bələd olan söz sənətkarları yeri gəldikcə yamsılamaldan bəhrələnmişlər. Bu baxımdan səs təqlidi sözlərin emosional-ekspressiv leksikaya daxil olan xüsusi mövqeyə malik olduğunu əsas götürən M.Hüseynzadə bu sözləri “yamsılamalar” adlandırmığı məqsədə uyğun hesab etmişdir. O, yamsılamaları semantik müxtəlifliyinə görə iki qrupda birləşdirmişdir: 1. Səs yamsılamaları; 2. Görünüş yamsılamaları (Hüseynzadə, 1983:307).

Qeyd etmək lazımdır ki, yamsılamalara həmçinin hərəkəti yamsılayan sözləri də əlavə etmək olar. Dildəki hərəkət feillərinin leksik-semantik müxtəlifliyi buna imkan verir. Bu həm də gələcək tədqiqatlar üçün yeni mövzu verir. Yeri gəlmışkən, dilçilikdə səs təqlidi sözlər və ya yamsılamalar terminlərinin dəqiqləşdirilməsi barədə demək olar ki, yamsılamalarda həm də görünüş təqlidlərinin sözlə ifadəsi də diqqətdə saxlanılır. Beləliklə, yamsılamaların aşağıdakı növlərinin diaxronik-dialektoloji aspektlərinə nəzər salaq: 1) səs yamsılamaları; 2) əlamət, görünüş yamsılamaları; 3) hərəkət yamsılamaları.

Səs yamsılamaları. Araşdırmaclar göstərir ki, səs yamsılamaları lap qədim-dən leksik vahid hesab olunmuşdur. M.Kaşgarinin “Divan”ında onlarla səs yamsılamasının eksolunması bu fikri təsdiq edir. Müəllif bu sözləri lügətdə verərək mənasını izah edir: *çar-çar – maye səsi* (Mahmud Kaşgari, 2006:132); *ik – huçqırıq bildirən səs* (Mahmud Kaşgari, 2006:112); *kak-kuk* (kağ-kuğ) – *qazın çıxardığı səs* (Mahmud Kaşgari, 2006: 235); *pat – bir şey düşəndə çıxan səs* (Mahmud Kaşgari, 2006: 336); *taku-taku – səs bildirən söz* (Mahmud Kaşgari, 2006:367); *takır-takır/tikir-tikir – at nalının çıxardığı səs* (Mahmud Kaşgari, 2006: 497); *tırıq – qulağın cingiltisinə bənzər səs* (Mahmud Kaşgari, 2006: 549) və s. Səs təqlidi sözlərin bədii ədəbiyyat nümunələrində özünəməxsus üslubi məqamları vardır. Anadilli yazılı dilin qədim nümunəsi kimi İ. Həsənoglunun “*Apardı könlümü bir qəməryüz canfəza dilbər*” qəzəlinin “qül-qül” rədifi sürahidən tökülən suyun səsini eks etdirməklə bərabər, obrazca çevrilərək “*qülqülli şahid, qülqülli badə, qülqülli məsti*” və s. bədii-poetik leksemələr yaratmışdır. Maraqlısı odur ki, dilimizdədə **qül** morfemi əsasında düzəlmüş “su” məzmunlu bəzi sözlərin və onomastik leksikanın təməlində də səs yamsılamaları dayanır: *gəl-gəl* (Neftçala r.) – su qabı, *Gilgilçay* (Quba r.), *gildir-gildir* yaş, *Suvagil* dərəsi (*Zaqatala r.*) və s.

Azərbaycan dilində **q(g)** – 1 səs hüdudunda sait səslərin ixtiyarılıyi ilə yaranan **su** anlamlı sözlər çoxdur: *qol* (xol) – Kür çayının qolunun və Xəzər dənizinin sahilinin əhatə etdiyi ərazi, coğrafi termin (çayın qolu), *göl* – coğrafi termin, *göl* (şivələrdə çox yağlı olan sulu xörək mənasını verən dərəcə bildirən ədat (- *Xörəy göl* yağıdı. (Qarabağ), *gülüyəşə* – nar sortu, xəlic (körfəz, boğaz, kanal) (Qərbi Azərbaycan) və s.

Düşünürük ki, Neftçala rayonu ərazisindəki Xillı və Qoltuq toponimləri də, çox güman ki, “xıl” və “qol” **su** məzmunlu kök-morfemlərdən, həmçinin **-lı** əlamət bildirən morfemlərin birləşməsindən əmələ gəlmişdir. Oykonimlərin Kür çayının və Xəzər dənizinin sahilində yerləşməsi, hər halda, belə ehtimalı əsaslandırır. Qeyd edək ki, “xıl” kökünün müstəqil leksem olmasını əsaslandıran fakt onun eyni şəkildə Masallı rayonu ərazisində yerləşən Xıl kəndinin adında da mövcud olmasıdır. Digər dillərdə də “*k'ul/qul*” eynilə “*göl*” mənasında hidronimlərin tərkibində daşlaşmışdır: *İssikkul* (Özbəkistan), *Xubsuqul*(Monqolustan), *Kolp*(Litva), *Kuloy* (*Kula*) (Rusiya) və s.

Eyni semantik məna qalmaqla, səslənmə cəhətdən səs əvəzlənməsi əsasında formallaşan “*gül*” və “*gil*” morfemlərinə Azərbaycanda bəzi hidronimlərin tərkibində təsadüf olunur: *Güleymar* (*hidronim* – *Culfa* rayonunda mineral bulaq), *Güləbənd* (*hidronim* – *Lənkəran* rayonunda mineral bulaq), *Güləsər* (*hidronim* – *Lerik* rayonunda mineral bulaq), *Gilan* (*hidronim* - *Ordubad* rayonunda çay) və s.(Azərbaycan toponimlərinin ensiklopedik lüğəti,2007:201).

Maraqlıdır ki, Azərbaycandakı molokanların dilində “*qul*” su mənalı morfemin variantı olan “*qolis*” “*çay daşı*” deməkdir. Eləcə də rus dilindəki “*qulyas*” sözü xörək mənasında “*sulu*” məzmununu daşıyır. Həmçinin Azərbaycan dilinin Şahbuz rayon şivəsindəki “*k'ilxalı*” sözündə də (yağın tortası mənasında) *duruluq, sululuq* məzmunu aydın görünür.

S.Mollazadə bəhs etdiyimiz morfem haqqında yazırıdı: “*Bir sira qədim türk dili faktları göstərir ki, “qol” komponenti Gödək qol oroniminin (Şəki) tərkibində müasir dilimizdə təsadüif olunmayan tamamilə başqa mənali söz kimi işlənmişdir. Qədim türk dili abidələrindən “Divani-lüğət-it-türk” və “Kutadqu biliq”da “qol” sözünün “vadi” mənasında işlənməsinə təsadüif olunur* (Mollazadə, 1985: 453).

Heç də təsadüfi deyildir ki, Monqolustan ərazisindəki Xalxin-qol, Kobdo-qol, Teayn-qol, Xanuy-qol, Çulutin-qol hidronimlərində “qol” morfemi “çay”, Xubsuqlu hidronimində isə “göl” mənəsi bildirir. Düşünürük ki, yuxarıda bəhs etdiyimiz kimi, Neftçala rayonu ərazisində toponim kimi qalmış Nord-Ost Qoltuq və Züd-Ost Qoltuq oyunimlərinin tərkibində də qədim məna mühafizə olunmuşdur. Cox maraqlı haldır ki, bu toponimin rus dili variantı “Kultuk” şəklində yazılır və tələffüz olunur. Hər halda, yerli əhalisi də bu ərazidəki su hövzəsini dəniz yox, göl kimi təsəvvür edir. “Tuq” morfeminin də “su” anلامı ilə bağlılığı “ovduğ, dovğa” sözündə ortaya çıxır. Şivərdəki *duga* (*Quba*), *do:ğa* (*Neftçala, Salyan*), *doyğa/ döyğa* (*Qərb qrupu dialekt və şivələri*) və s. variantlar da bu fikri təsdiq edir. Hətta Mingəçevir şivələrində “suqabi” mənasını verən “duqqu” eynilə qədim köklə semantik eyniliyini saxlamışdır. Dilimizdə Kür çayı ətrafindakı Tuğay meşələrinin adında da qədim türk mənşəli “tuğ” “su” məzmunu yaşayır. Qeyd etmək lazımdır ki, Kürətrafi regionlarda sözün “toğay” (*Şirvan, Sabirabad, Salyan*) variantı isə “çay kənarında qalın ağaçlıq, yulğunluq, meşə”, Bərdə rayon şivəsində “sahil” mənasında qədim mənəni qismən əhatə edir (Azərbaycan dilinin dialektoloji lügəti, 2007:500).

Ümumiyyətlə, Azərbaycan hidronimləri sırasında “su” məzmunlu səs təqlidi morfemlərdən yaranmış sözlər dəvardır. Maraqlıdır ki, bəzi şivələrdə işlənən *boğboğa*, *portport/bortbort* (*Neftçala*) – termal sular, *şırrama* (*Daşkəsən, Gədəbəy, Xanlar*) – güclü yağış, *şırrağan* (*Şəmkir*) – şəlalə, *şırnö:ux* (*Gədəbəy, Xanlar*) – navalça, *şırnoylu* (*Başkeçid, Borçalı*) – şəlaləli, *şırna* 1. (*Zəngilan*) – nov; 2. kiçik şəlalə (*Meğri*); *şırnov* (*Ağdərə*) – kiçik şəlalə və s.

Etimoloji araşdırımlar nəticəsində Azərbaycan ərazisində bəzi hidronimlərin qədim su səsi məzmunu verib, ümumiyyətlə su, maye anamlı səs təqlidi sözlərdən yaranması aşkarla çıxır: *Mormor* (*Gədəbəy rayonu*), *Qarqar çayı* (*Tərtər rayonu*), *Tərtərcay* (*Tərtər rayonu*), *Varvara su anbarı*, *Vəlvələçay* (*Quba rayonu*), *Gilgilçay* (*Siyazən rayonu*) və s. Hətta bəzi oyunimlərin “su” mənali müxtəlif kökmorfemlərdən törənməsi morfonoloji araşdırımadan sonra doğru-dəqiqliitimoloji faktlarla aşkarla çıxır. Məsələn, *Beyləqan*, *Biləsuvar*, *Bülbülmə*, *Biləcəri*, *Bilgəh*, *Bulla* və s. toponimlərin su mənali ”bil/bül/bul” morfemlərindən yaranması aydın müşahidə olunur.

Səs təqlidi sözləri və ya səs yamsılamalarını ədəbi dilin lüğət tərkibini zənginləşdirən vasitələrdən biri hesab etmək olar. Bu proses həm şivələrdə, həm də ədəbi dildə gedir. Şivələrdə və canlı danışıqda: *partdadən – pirotexniki vasitələr*, *partdama* (mədə-bağırsaq pozuntusu); *k'uş-k'uş* – yuxu, *lay-lay* – yuxu, *maç-maç* – öpüş, *tin-tin* – burnunda danışan adam, *xırtıxtı* – suxarı, *cızbız* – xörək adı, *dir-dir* – deyingən, *nanay* – qarmon, *oyun* havası, *cip-cip* – cüçə, *sax-sax* – salafan,

polietilen torba, şap-şap – çəkələk, ev ayaqqabısı, qirt toyuq – kürət toyuq, ziğ-zığ – quş adı, cik-cik – sərçə, xor-xor - xoruldayan adam, çak'-çuk' - əlavə gəlir, zırzır - ağaçan, çax-çax - dəyirmanda alət, diğ-diğ - söz-söhbət və s.

Qeyd etmək lazımdır ki, səs təqlidi morfemlərdən əmələ gələn yeni sözlərə digər dillərdə də rast gəlinir: *kukereku* – *xoruz*, *mumu* (*inək*) (*rus d.*); *uvya* (*südəmər körpə*), *çilik* (*sərçə*) (*Molokan d.*); *çirt-çirt* – *yapışqan vasitə*, *pas-pas* (*toz təmizləyən ev aşyası*) (*türk d.*) və s.

Hərəkət yamsılamaları. Dilimizin lüğət fondunda hərəkət yamsılamalarının da müstəsna əhəmiyyəti vardır. Bu sözlərin morfem səviyyəsində araşdırılması dilin qədim dövrlərində hərəkət adlarının, daha dəqiq desək, bəzi feillərin dildə mövcudluğunu aşkar etməklə, həm də onların etimologiyasını izah etməyə yardım edir. Eləcə də dilin müasir səviyyəsində bəzi feillərin semantik tutumunu müəyyənləşdirməyə imkan verir. Doğrudur, müasir dil baxımından həmin sözlər dilçilikdə zərf hesab olunsa da, onların təkrar yolu ilə düzəlməsi, fikrimizcə, təqlid etmək deməkdir. Beləliklə, hərəkət yamsılamalarının diaxronik-dialektoloji səviyyədə öyrənilməsinin aşağıdakı əhəmiyyəti ortaya çıxarılır:

– Müasir Azərbaycan ədəbi dilində və şivələrdəki bəzi hərəkət yamsılamalarının dəqiq etimoloji izahı verilir.

– Azərbaycan antroponimiyasında ləqəb və ayamaların tərkibində daşlaşmış qədim feilləri aşkar edir.

– Hətta bəzi isimlərin (heyvan, quş) adlarının etimologiyası açılır (tatrıq (qumru quşu), “İsaq-Musaq” quşu, “hophop” (şanapipik), “qaynama” (milçək növü)).

– Hərəkət yamsılamaları bədii əsərlərin üslubi zənginliyini təmin edir.

– Dildə vulqarizmlərin əsas mənbəyini təşkil edir.

– Hərəkət yamsılamaları geniş mənada əlamət anlayışı ifadə edir.

– Xalqın yaratdığı hərəkət yamsılamaları ədəbi dilin lüğət tərkibini zənginləşdirir.

Qədim yazılı mənbələrdə də az-çox hərəkət yamsılamaları günümüzə qədər gəlib çatmışdır. M.Kaşgari “Divan”ında işlənmiş – *Ol məni a kıldı* (Mahmud Kaşgari, 2006:14) – cümləsindəki “a kıldı” feili – yəni, “o məni çasdırdı” cümləsindəki “a”, fikrimizcə, ən qədim hərəkət yamsılamasıdır. İnsanın müxtəlif qəribəliklər qarşısında çəşqinqılıqdan və heyrətdən ağızının açıq qalması təbii haldır. Dildə A! nidasının olduğu məlum olsa da, “a qalmaq” feilinin olması qəribə gorunur. Müasir dildə *çaşmaq*, *çaşqınlıq* zamanında insanın qeyri-ixtiyari ağızını açıq saxlaması, görünür ki, təbii psixoloji haldır. Canlı danışqıda “ağzı açıq qalmaq, ağzı açıla qalmaq” kimi işlənən feillər eyni halı ifadə edir. Şivələrdə “ağzı ayrıq” (Tovuz), *ağzı ayıra qalmaq* (Neftçala), *ağzı ayrıla qalmaq* (Salyan”), *ayrası qalmax* (Şəki) variantlarında da eyni məna – çəşqinqılıq, heyrət, heyrənlıq və s. anındakı vəziyyəti ifadə edir.

“Kitabi-Dədə Qorqud” dastanlarında diqqətimizi cəlb edən “qas-qas” barədə də morfonoloji incələməyə ehtiyac duyulur. “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti’ndə zərf kimi qeyd olunan bu sözün mənası “süni gülmək”, “qımışmaq” kimi verilmişdir: – *Köpəkləri göricək qas-qas güldi* (Kitabi-Dədə Qorqud, 1988:57)

– *Qızı-gəlini qas-qas gülməz oldu* (Kitabi-Dədə Qorqud, 1988:57) – *Qazan sağına baqdı, qas-qas güldi; - Əlin əlinə çaldi, qas-qas güldi* (Kitabi-Dədə Qorqud, 1988:116).

Dastanın müxtəlif boyalarından seçilmiş nümunələrdə “qas-qas” sözünün məna incəliklərinin fərqli olması meydana çıxır. Məlum olur ki, sözün “qımışmaq” mənası ilə yanaşı “ürəkdən gülmək” mənası bildirməsi də nümunələrdən aydın olur. Belə olduqda, “qas” morfeminin etimoloji izahına ehtiyac duyulur. “Divani-lüğət-it-türk”də “qas” morfemli yuvada *kas = qabıq, hər ağacın qabığı; sərtlik; kası = ağacdan düzəldilən heyvan ağılı, kütü; kasiğ = ağızin içi, sağvə sol yan, ovurd və s.* leksemələr sıralanır. Morfemin semantik çalarının daha çox “ağız dolusu” gülüş mənasına uyğun olan *kas(iğ) – ağızin içi, yəni “ağız dolusu, ürəkdən”* (qımışaraq, dodaqucu şəklində deyil!) gülüş anlaşıılır. “Divan”da bu sözdən düzələn “kasıkladı” – *ol ani kasıkladı = o onun ovurduna vurdu* deməkdir (Mahmud Kaşgari, 2006: 301).

Müasir dövrdə uşaqların ovurdularını şisirdərək barmaqlarını yanaqlarına vurmaqları ilə müşahidə olunan oyunu “lopug” kimi tələffüz olunur. Qeyd edək ki, “kas” – qabıq və sərtlik mənasında müasir şivələrdə “qasnaq” (Neftçala), ədəbi dildə “qaysaq” kimi mühafizə olunur. “Qas və qay”, həmçinin “qaz” morfemlərinin mənaca eyni – bərk(i)mək mənası “qasnaq, qaysaq və qazmaq (plovun qazmağı)” sözlərində ilkin semantikanı yaşıdır. *Qasnax* həm də Naxçıvan və Şərurda “sağanaq”, *qasnaxlamax* Gəncə şivəsində “tələsik tikmək”, *qasrı Zaqtala* şivəsində ağacdan hazırlanmış bəzəkli qutu deməkdir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2006: 285).

Göründüyü kimi, bu nümunələrdə də “bərklik” anlamı nəzərə çarpır ki, bu da qədim mənaya uyğun gəlir. Güman edirik ki, şərq mənşəli “qəsr” sözündə də qədim türk “izi” mühafizə olunmuşdur.

M.Seyidov *qas – qaz* morfemlərini eyni sözün variansi hesab edərək “uca” kimi mənalandırmışdır (Seyidov M., 1989:109). Güman edirik ki, sözün semantik baxımdan genişlənməsi morfemin “qaz” variansi ilə bağlı olmuşdur: – *Qazi-qazı danışmaq* (Biləsuvar) – “qadı-qadı danışmaq” Ağbabə, Gədəbəy, Şəmkir şivələrində “böyük-böyük, lovğa-lovğa danışmaq” mənası bildirir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 273).

Müasir Azərbaycan dilinin bəzi şivələrində də “qazı, qazılammağ, qaz-qazı və s.” (Neftçala) sözlərdə “iddia, iddiyalı olmaq” anlamı vardır. Bundan əlavə, ədəbi dildəki “qazı” “şəriət işlərinin fitva verəni, yüksək səlahiyyətsahibi” mənasında da eyni semantika hiss olunur. Eləcə də, həmin sözün paronimi kimi qəbul edə biləcəyimiz şərq mənşəli “qazı” sözünün də daxili anlamında “ucalıq, yüksək məqam” aydın görünür: *Qazi Bürhanəddin, qazılık və s.*

Əvvəldə də yeri gəldikcə bəhs etdiyimiz kimi, müasir dilçilikdə mürəkkəb sintaktik təkrarlar adlandırılaraq tərkiblərin ən qədim yamsılama nümunələri olmasına düşünürük. Belə tərkiblərdən biri də *ban banlatmaq* (Kitabi-Dədə Qorqud, 1988:118) birləşməsidir: – *Ban banlatdilar, Əziz tənri adına qudbə oqıtlılar* (Kitabi-Dədə Qorqud, 1988: 67).

Qeyd edək ki, dastanda eyni kök morfemdən yaranmış olan həm də “banlamaq” düzəltmə feili də işlənmişdir: – *Saqalı uzın tat əri banlıdıqda* (Kitabi-Dədə Qorqud, 1988:34); – *Minarədə banlayanda fəqih görkli* (Kitabi-Dədə Qorqud, 1988: 33) və s.

Müasir Azərbaycan ədəbi dilində yalnız xoruza məxsus səslənmə mənasında yaşayan bu qədim sözün həm mənaca, həm də icra cəhətdən yerinə yetirilən ritualın məlum canlı ilə eyni xüsusiyyətləri vardır. Adlanmasının yaşı bilinməyən “balaban, baraban” kimi musiqi alətlərinin “ban” morfeminin semantik bağlılığı göz önündədir. Deməli, “ban” yüksək tonlu səs və ya sadəcə səs mənasını ifadə edir: *Bala – asta, ban – səs; bara – gur, ban – səs* və s.

M.Kaşgarinin “Divan”ında “banq” sözünün mənəsi “bağırmış” kimi verilmişdir (Mahmud Kaşgari, 2006:69). – *Oğlan banq sıgtadı = uşaq bağıraraq ağladı* (Mahmud Kaşgari, 2006:309).

Müasir canlı danışqda və şivələrdə “banlamaq” varvarizm kimi istifadə olunur. Azərbaycan dilinin ən qədim əlamətlərinin qorunduğu dialekt və şivələrdə “ban” morfeminin “yüksek, uca, hündür” məzmunu öz ilkin semantikasını bəzi konkret əşyaların adında da yaşadır: – *Ban* – Astara, Biləsuvar, Cəlilabad, Göyçay, Kürdəmir, Masallı, Salyan şivələrində “çardaq” mənasında işlənir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007: 38).

Salyan rayon şivəsində isə “ban” müasir tipli, paketlənmiş evlərin üstündə şiferlə evin tavanı arasında qalan “boşluq, boş sahə” mənəsini verir. *Ban* bu ərazi-lərdə bəzi meyvə və tərəvəzlərin qısa saxlanması üçün istifadə olunan təsərrüfat anbarı, saxlanc yeri funksiyasını daşıyır. Banda nar, heyva, üzüm, soğan və s. meyvə-tərəvəz xüsusi qaydada asılı vəziyyətdə saxlanılır. “Kitabi-Dədə Qorqud”da mənaca “ban” sözünün semantikasına uyğun gələn “Bam-bam” oronimidir: – *Beyrək gedəli Bam-Bam dəpə başına çıqdınmı, qız?!* (Kitabi-Dədə Qorqud, 1988: 65). Dastanın “Bamsı Beyrək” boyunda Dədə Qorqud üzünü Baybörəyə tutub deyir: “... *Sən oğlını “Bamsam” deyü oxşarsan; bunın adı Boz ayğırlıq Bamsı Beyrək olsun!*” (Kitabi-Dədə Qorqud, 1988: 54).

Düşünürük ki, tarixin müəyyən dönenmində türk dillərinin müxtəlif şivələrində **ban** = **bam** paralelləri eyni anlamı – yüksəklik, hündürlük, ucalıq, diklik və s. mənaları bildirmişdir. Dastanda adı çəkilən *Bam-Bam* təpəsinin adı bu qədim sözün – yamsılamadan təkrarından düzəlmüşdür. Ucalmaq, böyümək, inkişaf etmək mənəsi həm də *Bamsı* (Beyrək) antroponiminin semantikasına uyğun gəlir. Bir atanın öz oğlunun yüksəlişini, ucalmasını arzu etməsi, düşünürük ki, təbii haldır. **Ban** möişət leksikasının elementi kimi də “yüksek, hündür yer” kimi anlaşılır. Azərbaycan toponimiyasına nəzər saldıqda *ban/bam* morfeminin həm də *pan/pa(m)*; *van/va(m)*; *vəng/bəng* və s. şəklində “yaşayan” morfemlər qədim tarixə “şahidlik edir”: Şirvan, İrəvan, Van (əyalət), Alpan (kənd), Qızılvəng (kənd) və s.

M.Seyidov “Azərbaycan xalqının soykökünü düşünərkən” kitabında yazır: “*Azərbaycan lap qədimdən bir çox qəbilə birləşmələrinin, xalqların yaşadığı, qaynayıb qarışlığı, formalaşlığı ölkə olmuşdur. Onun ayrılmaz bir hissəsi olan Alban – Albaniya – Ağvan – Ağvanq – Alvan – Aran və onun ayrı-ayrı yer*

adlarının (toponimlərinin) anlamı bu yerlərdə yaşayan 26 qəbilənin (Strabona görə) dili və əsasən də Azərbaycan dili ilə bağlıdır (Seyidov M., 1989:60-61).

Təbii ki, bu, bir həqiqətdir. Məlumdur ki, dilimizin tarixində yüksəklik, hündürlük, ucalıq semantik çaları həm də “al/ag” morfemi ilə ifadə olunmuş və qədim toponimlərdə özünü müasir günümüzə qədər yaşatmışdır: *Al-ban, Al-pan, Ağ-van* və s. M.Seyidov Alban sözünün etimologiyasını “yüksek uca ban, yəni uca ev, uca dam, damı uca, yüksək yaşayış yeri” kimi izah edir: “*Bu çox təbiidir. Çünkü Albanda dağlıq çoxdur və görünür ki, onlar da ucalan dağları evin (çadırın) yüksək hissəsi kimi, damı, bam sayılmışlar. Bu deyilənlərdən aydınlaşır ki, “alban” sözü nə latin, nə kelt, nə də bu və ya başqa Qafqaz dillərindədir; o, azərbaycancadır və bir mənası da “uca”, “yüksek dam”, “damı uca yaşayış yeri” deməkdir*” (Seyidov, 1989:82-83).

Azərbaycan dilçiliyində yamsılamaların araşdırılmasına həsr olunmuş müxtəlif elmi işlər aparılısa da, onların morfem səviyyəsində diaxronik-dialektoloji tədqiqi ilk təşəbbüs kimi elmi yenilikdir. Yamsılamaların tarixi-dialektoloji linqvis-tika baxımından öyrənilməsi dilin lüğət tərkibində öz etimoloji izahını gözləyən neçə-neçə sözün yozumuna imkan verir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Adilov M. Verdiyeva Z. Ağazadə N. (1989). İzahlı dilçilik terminləri. Bakı: Maarif.
2. Azərbaycan dilinin dialektoloji lüğəti. (2007). Bakı: Şərq-Qərb.
3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. (2007). 2 cilddə, I c., Bakı: Şərq-Qərb.
4. Dəmirçizadə Ə. (1962). Azərbaycan dilinin əslubiyyatı. Bakı: Azərtədrisnəşr.
5. Hüseynzadə M. (1983) Müasir Azərbaycan dili. Morfologiya. III kitab.. Bakı: Maarif.
6. Kitabi-Dədə Qorqud. (1988). Tərtib edənlər: F.Zeynalov, S.Əlizadə. Bakı: Yaziçı.
7. Mahmud Kaşgari. (2006). “Divani-lüğət-it-Türk”. 4 cilddə. III c, Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər. Bakı: Ozan.
8. Mahmud Kaşgari. (2006). “Divani-lüğət-it-Türk”. 4 cilddə. IV c, Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər. Bakı: Ozan.
9. Mollazadə S. (1985). Azərbaycan toponimiyası. Bakı: Bilik.
10. Seyidov M. (1989). Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yaziçı.

Гудсия Гамбарова (Азербайджан)

**Диахронико-диалектологические аспекты имитативов
(на основе произведений М. Кашгари «Дивану лугат-ит-тюрк»)**

Резюме

В лингвистической литературе имитативы представлены подражательными словами, обозначаемыми такими терминами как, мимемы, вокативы и прочее. Звуки, издаваемые человеком в различных условиях, а также уникальные звуки животных и птиц, слова, возникающие при выражении человеком звуков природных явлений, а также чувственно-эмоциональные слова, описывающие внешний мир и движение целесообразно называть имитативами.

Подражания формируются восприятием, создаваемым центральной нервной системой человека, органами слуха и зрения в головном мозге и выражаемым в речи. Поэтому в подражаниях отражается национально-этническая принадлежность и специфика. Они имеют образный характер. Благодаря свойству словообразования новых слов в языке имитативы считаются очень древней лексической единицей. Некоторые имитативы можно принять в качестве эквивалентов слов в литературном языке. Следует отметить, что к подражаниям могут относиться и слова, имитирующие действие и внешний вид. Лексико-семантическое разнообразие глаголов в языке предоставляет такую возможность.

Подражания, отобранные из «Дивана» М. Кашгари, подтверждают это мнение. Приводя слова-подражания, автор разъясняет их смысл. Например: *чар-чар* – шум сильного дождя; *ык* – звук икоты; *как-кук* (*каг-куг*) – звук, издаваемый гусем; *бадар-бадар* – идти поступивая ногами; *пат* – звук, издаваемый при падении чего-либо; *таку-таку* – слово, выраждающее звук; *такыр-такыр/тикир-тикир* – звук, издаваемый подковами; *тринг* – звук, похожий на звон в ушах, и т. д.

Ключевые слова: *М. Кашгари, «Дивану лугат-им-тюрк», подражания, диахронико-диалектологические, звуковые имитативы, имитативы внешнего вида, двигательные имитативы.*

Gudsıyye Gemberova (Azerbaijan)

Diachronic-dialectological aspects of imitative words (on the basis of M. Kashgari's "Dīwān Lughāt al-Turk" work)

Abstract

In linguistic literature, imitative words have been named with various terms as imitations, mimems, vocatives and etc. Sounds uttered by people living in various environment conditions, as well as unique sounds of animals and natural events have always been referred by humans and it is more proper to name words referring to such sounds, including sensitive-emotional words describing appearance and motion, as imitative words. Imitative words emerge as a result of cognition and expression of the mentioned sounds by human central neural system and hearing and vision organs. So, national-ethnic identities and features are also reflected on imitative words. Such words bear a high level of figurativeness. Imitative words are viewed as the utmost vocabulary units from the aspect of creation of new words. Some imitative words can be seen as equivalents of words used in literary languages. It should be noted that words imitating motion and appearance also can be included in imitative words. Lexical-semantic colorfulness of verbs in languages enables it.

Imitative words gathered from M. Kashgari's "Diwan" prove the assumption mentioned above. The author explains imitative words after presenting their meanings. For example: *char-char* – the sound of downpour, *ik* – the sound of hiccup (which itself is an imitative word in English), *kak-kuk* (*kagh-kugh*) – sounds of geese, *badar-badar* – walking with tapping, *buldur-buldur* – fill-figured appearance, *chek-chuk* – the most worthless commodity, *pat* – a sound of something that fell, *taku-taku* – a word referring to a sound, *takir-takir/tikir-tikir* – the sound of horseshoes, *tring* – a sound similar to jingling, *chingil-chingil* – tinkling, *chur-chur* – the sound of milking and etc.

In conclusion, let's view the following diachronic-dialectological aspects of types of imitative words on the basis of Mahmud Kashgari's "Diwan": 1) imitations of sounds; 2) imitations of appearance and feature; 3) imitations of motion.

Keywords: *M. Kashgari, "Dīwān Lughāt al-Turk", imitative words, diachronic-dialectological, imitations of sound, imitations of appearance, imitations of motion.*